

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ

PROTOKOLU № 105

Milli Məclisin iclas salonu.
8 oktyabr 2019-cu il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
*Sədri **O.Əsədov** sədrlik etmişdir.*

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat	(saat 12.02 dəq.)
İştirak edir	105
Yetərsay	83

İclasa dəvət olunmuşdur:

Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.
2. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsin-

də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8. “Yerin təkisi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və in-

frastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

10. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

11. “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

12. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

14. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.02 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

1. Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı, Əli Əsədov

Təklif: Qərar qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.22 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

2. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respub-

likasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.29 dəq.)

Lehinə 92

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 92

Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.29 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 90

Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayra-

ğının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.31 dəq.)

Lehinə 85

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 85

Nəticə: Qəbul edildi

5. “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Aqiyə Naxçıvanlı, Aytən Mustafazadə, Mələhət İbrahimqızı

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.40 dəq.)

Lehinə 93

Əleyhinə 0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

6. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.40 dəq.)
Lehinə	85
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	85
Nəticə: Qəbul edildi	

7. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.41 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

8. “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Valeh Ələsgərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.45 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.45 dəq.)
Lehinə	87
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	87
Nəticə: Qəbul edildi	

9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.46 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Təklif: Layihə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.47 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.47 dəq.)
Lehinə	90

Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

10. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Fəzail Ağamalı, Xan-hüseyn Kazımlı

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.49 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Təklif: Layihə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.59 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.59 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

11. “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.00 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Təklif: Layihə qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.01 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.01 dəq.)
Lehinə	94
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	94
Nəticə: Qəbul edildi	

12. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.03 dəq.)
Lehinə	94
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Təklif: Layihə qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.03 dəq.)
Lehinə	93
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	1
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.04 dəq.)

Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.05 dəq.)

Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Təklif: Layihə qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.06 dəq.)

Lehinə	93
--------	----

Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.06 dəq.)

Lehinə	94
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	94
Nəticə: Qəbul edildi	

14. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Siyavuş Novruzov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.12 dəq.)

Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Təklif: Layihənin adı, preambulası və 1–5-ci maddələri qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.21 dəq.)

Lehinə 94

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 95

Nəticə: Qəbul edildi

Təklif: 6–10-cu maddələr qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.21 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 95

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.22 dəq.)

Lehinə 98

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 99

Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri

O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

8 oktyabr 2019-cu il. Saat 12.

*Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Oqtay Əsədov sədrlik edir*

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkili, hörmətli media nümayəndələri. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat	(saat 12.02 dəq.)
İştirak edir	105
Yətərsay	83

Çox sağ olun, yətərsay var. İclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.02 dəq.)
Lehinə	104
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	104
Nəticə: Qəbul edildi	

Çox sağ olun, gündəlik təsdiq edildi.

Hörmətli deputatlar, gündəliyin birinci məsələsi Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqındadır.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov vəzifəsindən azad edilməsi haqqında ərizə ilə dövlət başçısı cənab İlham Əliyevə müraciət etmişdir. Hörmətli Novruz Məmmədov 1997-ci ildən ulu öndər Heydər Əliyevin, daha sonra möhtərəm Prezidentimiz İlham Əliyevin yanında çalışmışdır. 20 ildən artıq müddətdə o, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifələrini yerinə yetirmişdir.

Son il yarım ərzində Novruz müəllim ölkəmizin Baş naziri olmuşdur. İcazə verin, bu fəaliyyətlərinə görə hörmətli Novruz müəllimə təşəkkürümüzü bildirək, ona can sağlığı, uzun ömür arzulayaq.

Hörmətli deputatlar, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi üçün Milli Məclisə müraciət etmişdir.

Mən Əli Əsədov haqqında qısa bir arayış verim. Siz hamınız Əli Əsədovu yaxşı tanıyırsız. O, Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisadçı alim və mütəxəssisdir. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. 1980–1989-cu illərdə Elmlər Akademiyasında, 1989-cu ildən isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent və kafedra müdiri vəzifələrində çalışmışdır.

Əli Əsədov siyasi fəaliyyətə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaqla başlamışdır.

Hazırda partiyanın Siyasi Şurasının üzvüdür.

Əli müəllim birinci çağırış Milli Məclisin deputatı, İqtisadi siyasət komissiyasının üzvü olmuşdur. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin aprel ayında Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. Daha sonra o, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi – İqtisadi məsələlər şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Əli Əsədov yüksək peşəkarlığa və mənəvi keyfiyyətlərə malik olan insandır. Qısaca olaraq bunu deyim ki, Əli müəllim hansı vəzifədə çalışmasından asılı olmayaraq, bütün bilik və bacarığını işə sərf edən bir insan, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir.

Mən əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin bu seçimi dövlətimiz və xalqımız üçün uğurlu olacaqdır. Hörmətli Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsini layiqincə yerinə yetirəcəkdir.

Hörmətli deputatlar, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədliyin təsdiq edilməsinə razılıq verilməsi məsələsinin müzakirəsinə başlayırıq. Xahiş edirəm, çıxışa yazılısınız.

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. İki-üç nəfər çıxış etsin, sonra baxarıq. Buyursun Siyavuş Novruzov. Səsə qoyaq deyirsiniz, yazılanların sayı get-gedə artır. 4–5 nəfər çıxış etsin, qurtaraq.

S.Novruzov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən də Sizin dediyiniz fikirlərə qoşuluram. İlk növbədə Novruz müəllimə öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi uzun müddət dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, Prezidentimizə xidmət göstərmişdir. Bir cəhəti qeyd edim ki, artıq Azərbaycanda da hər bir şeyin

öz istiqaməti, öz yolu, öz xətti müəyyən olunmaqdadır. Yəni bu gün cənab Prezidentin həyata keçirdiyi islahatların sürəti, aparılan sosial, iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilməlidir. Ümummilli lider harada olmasından, vəzifəsindən, zamanından, məkanından, dövründən asılı olmayaraq, hər bir kəsin qarşısında gözəl bir proqram qoyub ki, əgər kimsə qarşısına xalqa xidmət məqsədi qoydusa, o xalqa xidməti göstərə bilər. Ümummilli liderimiz öz həyat tərzi ilə bunu göstərdi. İstər Dövlət Təhlükəsizlik Komitəsində işlədiyini, istər birinci katib olduğu, istərsə də istifadə olduğu vaxtda, 20 Yanvar faciəsi ilə əlaqədar ailəsi ilə bir yerdə qorxmadan, çəkinmədən, öz həyatını təhlükəyə atmaqla gəlib bəyanat verdi. Yaxud Naxçıvan Muxtar Respublikasına düşmən hücumlarının işğalının qarşısının alınması zamanı heç bir vəzifədə çalışmadığı dövrdə. Biz bunların hər birinin şahidiyik ki, istənilən şəxs xalqa xidməti üçün vəzifə tələb olunmur və istənilən adam öz işinin öhdəsindən layiqincə gəlirsə, onu görürlər və qiymətləndirirlər.

Mən Əli müəllimi təbrik etmək istəyirəm. Oqtay müəllim, Siz qeyd elədiniz, Əli müəllim 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının fəaliyyətində hələ müxalifətdə olan dövrdən yaxından iştirak edib. Səbail təşkilatının yaranmasında, formalaşmasında bir gənc alim kimi fəal olubdur. Yeni Azərbaycan Partiyası tam formalaşdıqdan sonra partiyanın iqtisadiyyat komissiyasının sədri vəzifəsində çalışıbdır. Həmçinin 1995-ci ildə Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə ilk müstəqil parlament formalaşanda proporsional seçki sistemi əsasında Yeni Azərbaycan Partiyasının siyahısı ilə gənc yaşında namizədliyi irəli sürülüb və 5 il müddətində parlamentdə fəaliyyət göstəribdir. Par-

lament fəaliyyəti ilə bağlı Siz qeyd etdiniz. Bu fəaliyyətlə əlaqədar onu deyə bilərəm ki, Azərbaycanın Avropa Şurası ilə münasibətləri qurulanda nümayəndə heyətinin ilk üzvlərdən biri də Əli müəllim olub. O, Avropa–Azərbaycan iqtisadi münasibətlərinin qurulmasında, bu sahədə Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşmasında çox yaxından iştirak edibdir. Bundan başqa ümummilli liderimizin, cənab Prezidentin köməkçisi kimi, Prezident tərəfindən Azərbaycanın sürətli iqtisadi inkişafı, iqtisadi, sosial islahatların həyata keçirilməsində Əli müəllimin də fəaliyyəti, xidmətləri var. Bir neçəsini sadalamaq istəyirəm. Misal üçün, Əli müəllim Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsində işçi qrupuna birbaşa rəhbərlik edib, bu sahədə çox böyük xidmətləri var. İdeya müəllifinin ümummilli liderimiz, rəhbərlik edən cənab Prezidentimiz olduğu Bakı–Tbilisi–Ceyhan layihəsinin həyata keçirilməsində Əli müəllimin xidmətləri olubdur. Bu, Azərbaycan üçün vacib olan layihələrdən biridir.

Yəni hansı sahədə çalışmasından asılı olmayaraq, eləcə də Azərbaycanda gedən quruculuq, abadlıq işlərində cənab Prezidentin yaxın köməkçisi kimi Əli müəllim bilavasitə fəal iştirak edibdir. Bu gün həm şəhərimizin gözəlləşməsində, həm iqtisadiyyatımızın, kənd təsərrüfatının inkişafında, həm də iqtisadi sektorda həyata keçirilən islahatlarda Əli müəllimin də payı var. O baxımdan da mən hesab edirəm ki, bu təyinatdan sonra Azərbaycan Respublikası hökumətində də kifayət qədər yeni islahatlar həyata keçiriləcəkdir. Çünki cənab Prezident, Birinci vitse-prezidentimiz iqtisadi, sosial sahədə, qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasında, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, tələbələr,

digər sosial tƏbƏqƏyƏ aid olan insanların hƏyat ŐƏraitinin yaxşılaşdırılması uęun hƏyata keęirdiyi layihələrdƏ hƏm qanunverici, hƏm dƏ hƏkumƏt icraedici orqan kimi iŐtirak etməlidir, atılan addımlarla paralel olaraq mƏsələləri hƏyata keęirməlidir. TƏbii ki, bunun uęun dƏ mÜxtƏlif sahələrdƏ islahatlar hƏyata keęməlidir. TƏbii ki, bütÜn islahatların rƏhbəri, ideyaverici qÜvvəsi cƏnab Prezidentdir. Onun yerinə yetirilməsi icra strukturlarının, hƏkumətin uzerinə dÜŐür. Bu iŐdƏ Əli müəllimə yeni-yeni uęurlar arzulayırıq ki, bir köməkçi kimi fƏaliyyət gÖstərdi, indi bu mƏsələlərin həllində daha yaxından birbaŐa, qƏrar verən orqanın rƏhbəri kimi iŐtirak edəcək, gələcəkdə bu iŐlərin öhdəsindən layiqincə gələcəkdir.

Mən Yeni Azərbaycan Partiyasından seçilmiş millət vƏkillərindən, digər hƏmkarlarımdan, o cÜmlədən Heydər Əliyev siyasi xəttini müdafiə edən insanlardan, Prezidentimizin apardıęı siyasəti dəstəkləyənlərdən xahiŐ edirəm ki, Prezidentimizin, Partiyamızın sədrinin bu qƏrarına yekdilliklə səs verək. TƏŐəkkür edirəm.

Sədrlik edən. Çox saę olun. Mən əvvəldən vaxt qoymadım. Dedim, yəqin, qısa danıŐacaq, çünki hamı Əli müəllimi tanıyır. İstəyirlər ki, birdəfəlik səsə qoyaq. Amma bir-iki nəfər dƏ çıxıŐ eləsin. Buyursun Vahid Əhmədov.

V.Əhmədov. Çox saę olun. Hörmətli cƏnab Sədr, hörmətli millət vƏkilləri. Əli müəllimi biz uzun müddətdir, tanıyırıq. 20 ildən artıqdır ki, Prezident Aparatında rƏhmətlik ulu öndər Heydər Əliyevin köməkçisi vəzifəsindən başlayaraq, İlham Əliyevin köməkçisi vəzifəsinə qədər yol keęib. Belə hesab edirəm ki, Azərbaycanda iqtisadi islahatların hƏyata keęirilməsində, əlbəttə, Əli müəllimin müəyyən xidmətləri var. Azərbaycanda gedən iqtisadi prosesləri yaxından bilən bir Őəxsdir və iqtisadçı kimi

kifayət qədər də tanınmış bir insandır. Milli Məclisdə fəaliyyəti barədə Siz burada qeyd elədiniz.

Mən belə hesab edirəm ki, Əli müəllim Azərbaycanın Prezidenti tərəfindən bu posta təyin edilən normal bir şəxsdir və mənə elə gəlir, Azərbaycan Prezidentinin apardığı siyasətə uğurla kömək edəcək və Azərbaycan iqtisadiyyatının inkişafında öz müsbət rolunu oynayacaqdır. Bununla bərabər, mən millət vəkili olaraq Əli müəllimə bir də tövsiyə xarakterli məsələləri demək istərdim.

Birincisi, Əli müəllim, millət vəkilləri istər Milli Məclisdə plenar iclaslarda, istər dövrü mətbuatda, istərsə də komitənin iclasında müəyyən məsələlərə toxunurlar, təkliflər verirlər. Mən xahiş edərdim ki, Siz Azərbaycan hökumətinin Baş naziri kimi həmin təkliflərə diqqətlə yanaşasınız. Mən millət vəkillərinin qaldırdığı istər sosial, istərsə də siyasi məsələlər olsun, bu məsələlər barədə göstərişlər verməyi və millət vəkillərinin zənglərini vaxtlı-vaxtında qəbul etməyi Sizdən və Azərbaycan hökumətindən xahiş edərdim.

İkinci məsələ, Azərbaycanın dövlət başçısı son vaxtlar, xüsusilə son 10 ildə Azərbaycanda iqtisadi inkişafın yüksək səviyyədə yerinə yetirilməsi üçün ciddi addımlar atır, sosial layihələr həyata keçirilir. Amma cənab Prezidentin hədəflərindən biri kimi, Azərbaycan dövlətinin iqtisadiyyatının neftdən deyil, qeyri-neft sektorunun inkişafından asılılığı hədəf kimi götürülüb. Çox təəssüflər olsun ki, uzun müddət keçməyinə baxmayaraq, biz qeyri-neft sektorunda çox ciddi irəliləyişə nail ola bilməmişik. Düzdür, müəyyən artımlar var. Amma biz qeyri-neft sektoruna qoyulan əsaslı vəsaiti götürsək, əlbəttə, bu artımlar cüzdür. Ona görə də bir millət vəkili olaraq Sizdən xahiş edərdim ki, vəzifəyə başlayandan sonra Azərbaycanda

qeyri-neft sektorunun inkişafına, xüsusilə sənayenin, kənd təsərrüfatının, turizmin inkişafına diqqət yetirilsin.

Üçüncü məsələ, hər dəfə biz Azərbaycan hökumətinin hesabatını alırıq. Bu hesabatda müəyyən rəylər olur. O cümlədən Hesablama Palatası dövlət büdcəsinə rəylər verir. Xahiş edərdim Siz bu rəylərə, ümumiyyətlə, diqqətlə yanaşasınız, xüsusilə Hesablama Palatasının rəyində çox ciddi iradlar olur.

Birdə ki, Azərbaycan hökuməti hesabat verəndə bizə haradasa, 350-400 səhifəlik bir kitab verirlər. Buna ehtiyac yoxdur, çünki açığını deyim ki, bizim millət vəkilələrinin heç biri o kitabı axıra qədər oxumur. Haradasa, 100 səhifəlik bir informasiya vermək lazımdır. Görülən işlər barədə və gələcək perspektivdə Azərbaycan dövlətinin qarşısında hansı işlər dayanır.

Ümumi götürəndə, mən belə hesab edirəm ki, Əli müəllim kifayət qədər təcrübəli bir iqtisadçıdır və Azərbaycanın Baş naziri kimi Azərbaycanın dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin, necə deyirlər, lazımı səviyyədə yerinə yetirilməsinə dayaq olacaq, kömək edəcəkdir. Mən bu işdə Əli müəllimə uğurlar arzulayıram və onun Baş nazir postuna təsdiq olunmasını təklif edir və millət vəkilərindən də bunu xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Bir nəfər də çıxış eləsin. Hikmət Məmmədov buyursun.

H.Məmmədov. Hörmətli Oqtay müəllim, doğrudan da, biz bu gün mühüm bir hadisəyə şahidlik edirik. Yeni təqdimatda Azərbaycanın yeni Baş naziri təyin olunmaq üçün Milli Məclisə göndərilibdir və mən düşünürəm ki, bu çox yerində olan bir təyinatdır. Çünki bu günə qədər Azərbaycan iqtisadiyyatı çox böyük inkişaf yolu keçibdir. Azərbaycanda dərin islahatlar aparılır, Azərbaycanın

Prezidenti 2018-ci ili islahatlar ili kimi xarakterizə etmişdir və iqtisadiyyatımızın hazırkı mərhələdə inkişafı yeni perspektivlər yaradır. Bundan sonrakı mərhələdə bu perspektivləri realizə etmək üçün qlobal çağırışlar, milli iqtisadiyyatımızın çağırışları kontekstində daha dərin islahatlar aparılması üçün, əlbəttə ki, Baş nazirlik institutunun fəaliyyətində fəallığa ehtiyac vardır. Mən düşünürəm ki, hörmətli Əli müəllim Əsədov öz bilik, bacarığı ilə bu işin öhdəsindən layiqincə gəlməyi bacaracaqdır. Çünki Əli Əsədov iqtisadiyyatın nəzəri əsaslarını dərinlən bilir. Nəyə görə mən bunu əminliklə deyirəm, çünki Bakı Sosial İdarəetmə və Politoloqiya İnstitutunda təhsil alarkən Əli Əsədov mənim müəllimim olubdur. Sonrakı mərhələdə bu təhsil müəssisəsi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kimi yenidən təsis olunanda Əli müəllim yenə orada mənim müəllimim olub. Bu illər ərzində bizim çox yaxşı tələbə-müəllim münasibətlərimiz olub.

Mən onun ölkənin iqtisadi perspektivləri, iqtisadi inkişafı ilə bağlı ideyaları ilə tanışam. O vaxt və sonrakı mərhələdə bu ideyaların necə realizə olunduğunun da şahidi olmuşam və mən Əli müəllimin bir xüsusiyyətinə də diqqət cəlb etmək istəyirəm. Bu ondan ibarətdir ki, burada onun avtobiografiyası təqdim olunarkən hansı mərhələlərdən keçdiyi ilə hamımız birbaşa tanış olduq, öyrəndik. Bütün bu mərhələlərdə Əli müəllim həmişə bir pədaqoq kimi davranmağı, səmimi olmağı və hansı vəzifədə olmasından asılı olmayaraq, daima o səmimiyyəti nümayiş elətdirməyi bacarıb. Mən düşünürəm ki, indiki mərhələdə bu da mühüm bir insani keyfiyyətdir. Buna görə də hörmətli Əli müəllimi bəri başdan təbrik edirəm və düşünürəm ki, bu təqdimata hamımız səs verəcəyik. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Digər partiyanın da nüma-

yəndəsinə söz verək. Xahiş edirəm, Fəzail Ağamalı qısa çıxış eləsin, sonra səsverməyə keçərik. Fəzail Ağamalı.

F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, mən də Siyavuş müəllimə qoşularaq Novruz müəllimə göstərmiş olduğu xidmətlərə görə təşəkkürümü bildirirəm və bundan sonrakı fəaliyyətində ona can sağlığı, səmərəli iş arzulayıram.

Əli Əsədov mən 1996-cı ildən tanıyıram. Biz Milli Məclisdə birlikdə fəaliyyət göstərmişik. Eyni zamanda, Əli Əsədov və digər həmkarlarım kimi mən də MDB ölkələrinin parlamentlərarası Assambleyasında üzv kimi fəaliyyət göstərmişəm. Həmin dövrdə Əli Əsədovun oradakı fəaliyyətini, yüksək intellektə, böyük savada və vətənpərvərliyə malik olduğunu, dövlətinə sədaqətliyini öz gözlərimlə görmüşəm. Düşünürəm ki, bu, Əli müəllimi həmişə mənim düşüncəmdə yüksək insani keyfiyyətlərə və dövlətə sədaqətli bir insan kimi formalaşdırıb və bu gün də o düşüncədəyəm.

Əli Əsədovun üstün keyfiyyətləri, əlbəttə, hər kəsə bəllidir. Uzun illərdir ki, o, Prezident Aparatında çalışır, ciddi bir struktura rəhbərlik edir. Onun dünyagörüşündə birmənalı şəkildə müasirlik ifadə olunur. Azərbaycana Qərb iqtisadi modelinin tətbiqinin ən ardıcıl tərəfdarlarından biridir. İslahatların həyata keçirilməsində bütün təcrübəsini, imkanlarını, intellektini qoyan təmənnəsiz bir dövlət məmurudur. Eyni zamanda, onun ən üstün cəhətlərindən biri də mən deyərdim ki, dövlətçiliyimizə, ulu öndərimizin ideyalarına və cənab Prezidentə son dərəcə sədaqətli olmasıdır. Mən əminəm ki, Əli müəllim ona göstərilmiş olan etimadı yüksək dərəcədə doğruldacaq, onun Baş nazir təyinatı ilə Azərbaycan hökuməti öz işini daha çevik, daha səmərəli, daha intensiv quracaq və Azərbaycan dövlətçiliyinə ciddi və əhəmiyyətli töhfələrini verəcəkdir. Əli müəl-

lim, Sizə uğurlar arzu edirəm, can sağlığı diləyirəm. Mən də təbii ki, bütün millət vəkilləri kimi, onun Baş nazirliyinə səs verəcəyəm. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm, çox danışa bilərik, hamının fikri yekdildir. Xahiş edirəm, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.22 dəq.)
Lehinə	105
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	105
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Əli müəllim, təbrik edirik! (*Alqışlar.*) Əli müəllim, əgər sözlünüz varsa, buyurun.

Ə.Əsədov, *Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizəd.*

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün sizin qarşınızda çıxış edərək ilk öncə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri möhtərəm cənab İlham Əliyevə mənə yüksək etimad göstərərək Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm.

Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli bir yol keçmişdir. Dahi şəxsiyyət, Azərbaycanın xilaskarı, ulu öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində ölkəmizi böhran vəziyyətindən qurtarmış və real müstəqilliyi əldə edərək inkişaf etdirmişdir. Bu gün cənab

Prezidentin yorulmaz səyləri nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçməkdədir. Qazanılmış möhtəşəm nailiyyətlər Azərbaycan Respublikası Prezidentinin titanik əməyinin nəticəsində əldə olunmuşdur. Bu dövr ərzində ölkəmizdə ümumi daxili məhsul 3.3 dəfə artmış, iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 270 milyard ABŞ dollarına çatmış, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi isə 4,9 faizə enmişdir. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq, 49 milyard dollara çatmışdır. Eyni zamanda, 2019-cu ildə əhalinin sayı 10 milyon nəfərə çatmışdır.

Cənab Prezidentin rəhbərliyi ilə “Azəri–Çıraq–Günəşli”, “Şahdəniz”, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, “Cənub Qaz Dəhlizi” və Bakı–Tbilisi–Qars kimi meqa layihələr gerçəkləşdirilmişdir. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsində və bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmışdır. Qeyri-neft ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi isə 2,4 dəfə artmışdır. Azərbaycan kosmik ailənin üzvü olmuşdur.

Bu gün ölkəmizin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir. Ermənistan rəhbərliyinin məsuliyətsiz və populist çıxışlarına cənab Prezident tərəfindən layiqli cavab verilmişdir. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ–Azərbaycandır və nida işarəsi. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin daim artırılması Prezidentimizin gündəlik fəaliyyətinin əsas prioritetlərindəndir.

Son illərdə Azərbaycanda sosial problemlərin həlində böyük uğurlar əldə edilmişdir. Sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulmuş, sosial yardım və müavinətlər artırılmışdır. Uğurlu sosial siyasət nəticəsində əmək haqları 2,4 dəfə, pensiyalar isə 3 dəfə yüksəlmişdir.

Ölkə rəhbərliyi vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrini, müharibə əlillərini, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları və uşaqları daim diqqət mərkəzində saxlamışdır. Bu insanlara Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir.

Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının bərabər və ahəngdar fəaliyyətindən asılıdır. Bu gün bu yüksək tribunadan Azərbaycan xalqının hüzurunda və sizin, hörmətli deputatlar, qarşınızda çıxış edərək cənab Prezident tərəfindən qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə söz verirəm. (*Alqışlar.*) Diqqətinizə və xoş sözlərə görə çox sağ olun, minnətdaram.

Sədrlik edən. Çox sağ olun. Əli müəllim, bir daha təbrik edirik, bu çətin və məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Sağ olun.

*Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Ziyafət Əsgərov sədrlik edir*

Sədrlik edən. Hörmətli deputatlar, məclisimiz davam edir. Gündəliyin ikinci məsələsi. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun. Üçüncü oxunuş.

Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.

Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, bu məsələ və ikinci məsələ bir paketdə daxil olub.

Konsulluq fəaliyyəti ilə bağlı və Beynəlxalq Notariat Palatasının tövsiyələri nəticəsində hazırlanmışdır. İkinci oxunuşda təkliflər daxil olmamışdır. Üçüncü oxunuşda səsə qoyulmasını xahiş edirəm. Bir və ikinci məsələləri.

Sədrlik edən. Buyurun, xahiş edirəm, ikinci məsələyə münasibət bildirək. Hörmətli deputatlar, xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri	(saat 12.29 dəq.)
Lehinə	92
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	92
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Üçüncü məsələyə, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.29 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət

bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi. Üçüncü oxunuş. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiyaya Qanunu mövcuddur. Bu iki qanun Konstitusiyaya Qanununa uyğunlaşdırılır. Texniki xarakterli məsələdir. Amma, hörmətli Ziyafət müəllim, keçən dəfə diskussiyalar zamanı hörmətli millət vəkllərimizin Dövlət bayrağından istifadə qadaları ilə bağlı bir neçə təklifləri, fikirləri olmuşdu və sonradan biz bu diskussiyalara, o cümlədən Nazirlər Kabinetinin keçmiş qərarına ümumi aydınlıq gətirdik. Orada yanlışlığa yol verilmişdi və sonradan o yanlışlığı aradan qaldıran yeni bir qərar olmuşdu. Bu da, tərəfimdən hörmətli həmkarlarıma təqdim olunmuşdur. Hesab edirəm ki, məsələnin mahiyyəti ilə birbaşa bağlı deyil, amma, sadəcə, bu barədə məlumat verməyi borc bildim. Layihənin səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 12.31 dəq.)
Lehinə	85
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	85
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Gündəliyin 5-ci, 6-cı və 7-ci məsələləri uyğunlaşdırma xarakteri daşıyır. 5-ci və 6-cı məsələlərlə əlaqədar Ailə,

qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə xanım Naxçıvanlı, buyurun.

A.Naxçıvanlı, *Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri.*

Çox sağ olun. Ziyafət müəllim, icazə versəniz, 5-ci və 6-cı məsələlər mahiyyətcə eyni olduğu üçün hər ikisini bir yerdə təqdim edirəm. Hər iki qanun layihəsi Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədədir. Qanun layihəsi Milli Məclisə 2019-cu il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olmuşdur. Qeyd olunan qanunlarda edilməsi nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanununa uyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilmişdir. Üçüncü oxunuşa Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Xahiş edirəm, səs verək.

Sədrlik edən. Sağ olun. Aytən Mustafazadə, buyurun.

A.Mustafazadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki, Aqiyə xanım təqdim etdiyi bu qanun layihələrini müzakirə eləmişik, mən lehinə səs verəcəyəm. Ancaq hörmətli deputatlar, hörmətli məclis üzvləri, sizin hamınızın diqqətini bir problemə çəkmək istəyirəm. Məişət zorakılığı çoxalıb. Bu məsələ ilə bağlı cəmiyyətdə, qanunvericiliyimizdə hansısa addımlar atılmalıdır.

Dünən baş verən bu qəddarcasına cinayət barədə biz hamımız sosial şəbəkələrdə oxumuşuq. Kişi öz həyat yoldaşını maşının içində, uşağın yanında bıçaqla vurub. Qadın qaçmağa səy göstərüb, ancaq ona çataraq 20-dən çox bıçaq zərbəsi vurub. Bu, uşağın gözü qarşısında olub. Xahiş edirəm, eşidəsiniz, hadisə günün günorta çağı olub, ətrafdakı camaat telefona çəkib.

Hörmətli deputatlar, hörmətli ziyalılar, biz hansı cəmiyyətdə yaşayırıq? Telefona çəkiblər. Artıq kişilər yoxdur ki, müdaxilə eləsin. Bir yumruq vursun ona, kömək eləsin, qadını çəkib əlindən alsın. Bu məsələyə biz ciddi yanaşmalıyıq. Mənə dünən bizim saytlardan, “1 news” saytıdan zəng elədilər. Mən bir ay bundan qabaq şərh vermişdim, onda hansısa müğənni demişdi ki: “Yəqin arvad özünü pis aparıb, onu baltalayıblar”.

Bu, bizim televiziya verilişinə çıxarılan, çağırılan müğənnimizdir. Bunu psixoloji sağlam mühitə gətirməliyik. Bu uşaq psixoloji zərbə alıb. O, ya psixi xəstə, ya da atası kimi qəddar bir insan olacaq. Burada üçüncü yol yoxdur. Bu, cəmiyyəti hara aparır? Mən hesab edirəm ki, biz gərək düşünək, Hüquq siyasəti və dövlət quruculuğu, Ailə, qadın və uşaq məsələləri, İnsan hüquqları komitələrində belə insanlara qarşı daha sərt cəzalar seçilsin.

İkincisi, iki gün bundan qabaq metronun içində bıçaqla öldürülən bir adam. Əzizlərim, belə çıxır ki, bıçaq gəzdirmək artıq normal bir haldır. Bəs, metroya daxil olarkən əlində, cibində aparırsa. Hanı bizim polislər? Mənim təklifim ondan ibarətdir ki, heç olmasa, metroda Rusiyada olduğu kimi, onlar metronun girişinə təhlükəsizlik aparatları qoyublar. Bu girişdən keçmək lazım gəlir. Bıçaqları çantaya atırlar, təbii ki, heç kim yoxlamır. Elə bil artıq dünyada terrorizm yoxdur, biz də rahat oturmuşuq. Heç olmasa, bıçaqları yoxlayın, ciblərindən çıxarın. Metroda dayanarkən yanında gedəni bıçaqlayıb, nə var deyiblər ki, qadına yer ver. Nəsə belə məsələdir. Mən yenə də təklif edirəm, bəlkə bununla bağlı komitələrin birgə iclasını keçirək. Çünki elə alınmasın ki, Milli Məclis, biz deputatlar, millətin nümayəndələri buna biganəyik. Bu qədər, çox sağ olun.

Sədrlik edən. Sağ olun. Mələhət İbrahimqızı.

M.İbrahimqızı. Ziyafət müəllim, söz verdiyinizə görə, çox sağ olun. Öncə Aqiyə xanımgilin məişət zorakılığı ilə bağlı, ümumiyyətlə, təklif etdikləri dəyişikliklərə dəstək verəcəyik, səs verəcəyik.

Mən Aytən xanımın sözləri ilə razıyam, amma nə demək istəyirəm? Ümumiyyətlə, məişət zorakılığı, qadına, uşağa qarşı zorakılıqla bağlı Birləşmiş Millətlər Təşkilatının bir neçə sənədi var. BMT-yə üzv olan bütün ölkələr buna qol çəkib. Sənəddə qeyd olunub ki, bu problemlə hər bir cəmiyyətdə təkcə iqtidar deyil, bütün siyasi partiyalar, bütün təşkilatlar, bütün tərəflər mübarizə aparılmalıdır. Burada qeyd olunur ki, zorakılığı törədən insanlar tutduğu vəzifə məsuliyyətindən asılı olaraq digərlərindən daha çox məsuliyyət daşıyırlar.

Bu yaxınlarda cəmiyyətdə zəlzələ təsiri olacaq bir hadisə baş verdi. Özlərini ana müxalifət adlandıran bir müxalifət partiyasının sədr müavininin ailəsində uzun illərdir ki, xanımına və qızlarına qarşı hədsiz dərəcədə işgəncələr baş verib. Həmin insanlar hər şeyi siyasiləşdirirlər, hər bir şeylə bağlı iqtidara qarşı çox böyük hücumlar edirlər, çamur atırlar. Amma onda çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri, insan hüquqları ilə məşğul olanların heç biri buna reaksiya vermədi. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bir sıra siyasi partiyaların qadın təşkilatları tədbir keçirdi və o tədbirdə paylanan müraciətə də heç kəs münasibət bildirmədi. Nə qədər ailədə baş verən bu işgəncələrə, cinayətə qarşı cəmiyyətdə həmrəylik olmayacaq, həmin o hüquq müdafiəçiləri ikili standartla yanaşacaq, təbii ki, belə olacaq. Aytən xanım çıxış elədi, ürəyimdən oldu, təşəkkür edirəm ki, bu məsələni dəstəklədi. Amma çox

xahiş edirəm ki, insan hüquqları məsələlərində istər deputat, istərsə də siyasi partiya olsun onlar nümunə olmalıdırlar. Baş verən hadisələrə onlar da münasibət bildirsinlər. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, 5-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.40 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

6-cı məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.40 dəq.)
Lehinə	85
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	85
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti, 7-ci məsələ. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Üçüncü oxunuş. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu layihələr də “Psixoloji yardım haqqında” Qanunun tətbiqi ilə bağlıdır. İkinci oxunuşda təkliflər daxil olmamışdır. Səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.41 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). Valeh müəllim, buyurun.

V.Ələsgərov, *Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.*

Təşəkkür edirəm, Ziyafət müəllim. İkinci oxunuşda “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun

layihəsi müzakirəyə təqdim edilir. Birinci oxunuşda dediyim kimi, qanun layihəsi adlarını çəkdiyim qanunların “Lisenzialar və icazələr haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarla uyğunlaşdırma ilə əlaqədar olaraq bunların mətnlərini təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır.

Bu səbəbdən də yəqin ki, geniş təqdimata ehtiyac yoxdur. Yeganə diqqətinizə çatdırmaq istəyirəm ki, birinci oxunuşdan sonra qanun layihəsinin 10-cu maddəsində 1.4.1-ci hissədə yazılmış mətndə kiçik bir dəyişiklik etdik. Nəzərdə tutulmuş sənədlər əsasında “verilir” sözü əvəzinə, “nəzərdə tutulmuş sənədlər əsasında dağ-mədən ayırması statusunun müəyyən edilməsi ilə həyata keçirilir” sözləri yazılmışdır. Məqsəd həm 1.4.2-ci hissədə olan mətn ilə, həm də mövcud qanunvericiliklə daha dəqiq uyğunlaşdırmaqdan ibarət idi. Mənim fikrimcə, bununla da, geniş təqdimata ehtiyac yoxdur və xahiş edirəm səs verib, qəbul edək. Sağ olun.

Sədrlik edən. Sağ olun, Valeh müəllim. İkinci oxunuşun tələbinə əsasən biz qanun layihəsini əsas kimi qəbul etməliyik. Ona görə, xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.45 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsi ilə bağlı çıxış etmək istəyən varmı?

Yərdən. (*Eşidilmir.*)

Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.45 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, birinci oxunuşda geniş məlumat vermişdim. Bizim qanunvericilikdə bir hüquqi boşluq var. Belə ki, prekursorların saxlanması qaydaları müəyyən edilməmişdir. Məhz bu hüquqi boşluğu aradan qaldırmaq məqsədi ilə layihə təqdim olunmuşdur. Səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Qanun layihəsi ikinci oxunuşda olduğuna görə, xahiş edirəm, əsas kimi qəbul olunmasına münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 12.46 dəq.)
Lehinə	87
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsi ilə bağlı çıxış etmək istəyən varmı? Yoxdur. Onda, xahiş edirəm, qanun layihəsində nəzərdə tutulan ayrı-ayrı maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.47 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri	(saat 12.47 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti qanun layihəsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haq-

qında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Hörmətli həmkarlar, bu qanun layihəsi 2018-ci il 12 oktyabrda qəbul olunmuş Qanunun icrası ilə bağlı hazırlanıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə mövcud olan hərbi xidmət yerlərində çalışan hərbi qulluqçuların da dövlət icbari şəxsi sığortaya cəlb edilməsindən söhbət gedir. Eyni zamanda, onlara pensiya təminatı da şamil edilir. Yəni bu qanun layihəsinin əsas məğzi və məzmunu bundan ibarətdir. Başqa çıxış etmək istəyən?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Əsas kimi qəbul edək, söz verəcəyəm Sizə. Onda xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.49 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Fəzail müəllim, buyurun.

F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, şərait yaratdığınıza görə bir daha təşəkkür edirəm. Mən, əlbəttə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun layihəsinin qəbul edilməsinin tam tərəfdarlarından biriyəm. Düşünürəm, bu, son dərəcə

əhəmiyyətlidir və ümidvaram ki, dəyərli həmkarlarımız buna müsbət fikirlərini ifadə edəcəklər.

Hörmətli Ziyafət müəllim, bu məsələ ilə bu və ya digər şəkildə bağlı olan bir vacib məsələni diqqətə çatdırmaq istəyirəm. Bu da ölkə Prezidenti cənab İlham Əliyevin bir neçə gün öncə Soçidə Valday Beynəlxəq Diskussiya Klubunda iştirakı, orda söyləmiş olduğu yüksək səviyyəli nitq, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə aparmış olduğu səmərəli görüşlə bağlıdır. Bu, təkcə dövlətimizin gücünün, Azərbaycan–Rusiya münasibətlərinin dinamik inkişafının mühüm göstəricisi kimi deyil, eyni zamanda, işğal olunmuş torpaqlarımızın azad edilməsində dövlətimiz və Prezidentimizin qətiyyətini və prinsipial mövqeyini nümayiş etdirdi və bir sıra narazılıqlara son qoydu. Bundan bir neçə vaxt öncə Ermənistanın Baş naziri Paşinyanın sərsəm bəyanatına hər bir Azərbaycan vətəndaşı çox qətiyyətli bir cavab gözləyirdi. Hər birimiz darıxırdıq ki, bu cavab olacaqdır. Ölkə Prezidenti çox əlverişli bir zaman seçdi, olduqca əhəmiyyətli bir məkanda, ciddi bir auditoriyada bu sərsəm fikrə qətiyyətli mövqeyini ortaya qoydu və “Bütövlükdə Qarabağ Azərbaycandır!” söyləməklə, əslində, çox ciddi bir mərhələnin başladığını tək xalqımıza deyil, eyni zamanda, düşmən ölkəyə və onu müdafiə edənlərə nümayiş etdirdi. Şübhəsiz ki, ölkə prezidentinin bu fikri həm də, mənəcə, Dağlıq Qarabağ ətrafında baş verənləri alver vasitəsinə çevirməyə çalışan siyasi dəllallara da tutarlı cavab oldu, eyni zamanda, biz bunu işğalçı Ermənistanı və onu himayə edənlərə ciddi və son xəbərdarlığın bir nümunəsi kimi dəyərləndirməliyik.

Təklif edərdim ki, “Qarabağ Azərbaycandır!” sözləri yazılmış plakatlar bütün şəhərlərimizdə, rayon mərkəz-

lərimizdə, kəndlərimizdə və qəsəbələrimizdə, eyni zamanda, hərbi hissələrdə, məktəblərdə, idman meydançalarında, magistrat yollarda vurulsun. Eyni zamanda, bu şüar altında ümumxalq Azərbaycan yürüşü təşkil olunsun. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı, buyurun.

X.Kazımlı. Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, hörmətli həmkarlarım! Mən bu məsələ barədə danışmayıcaqdım, amma Fəzail müəllimin çıxışından sonra danışmaq qərarına gəldim. Böyük ehtiram bəslədiyim hörmətli həmkarlarım, iki əsrdən artıq bir müddətdə erməni daşnaklarının bizim başımıza gətirdiyi ağırlı bir dərdi zəhmət çəkib dinləyən tamaşaçılar, Azərbaycan Respublikasının Prezidentinin uzaq ellərdə, özü də beynəlxalq səviyyədə tanınan dövlət rəhbərlərinin iştirak etdiyi bir tədbirdə Qarabağ məsələsini qeyd etməsinə sırası Azərbaycan xalqı kimi bizlər də bir daha ürəkdən şərikdir.

Biz elə bir zamanədə yaşayırıq ki, nahaq haqqa qalib gəlmək istəyir. Bu da beynəlxalq səviyyədə bizim dövlətimizin böyük xərclər çəkməsinə gətirib çıxartmaqla, onun maliyyə cəhətcə sarsılmasına səbəb olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət büdcəsindən olan həmin xərcləri xalqımızın sosial müdafiəsi yönündə məsələnin həll edilməsinə yönəltmək imkanı məhdudlaşır. Bu, prezident seçkilərində İlham Əliyevin dediyi “Mən Heydər Əliyevin başa çatdırı bilmədiyi işi başa çatdıracağam” fikrini bir daha təsdiqləyir. Bütün bunların öhdəsindən gəlinməsi Heydər Əliyev tərəfindən müəyyən olunan böyük siyasətin olduğu kimi davam etdirilməsi bu siyasəti bütün Azərbaycan xalqının təsdiqləməsinə səbəb oldu. Heç kəsin edə bilmədiyi bir işi öhdəsinə götürən ulu

öndər Heydər Əliyev “Dövlət iki şeydən sarsılar, günahsız cəzalandırılarda, günahkar cəzasız qalanda” demişdir. Hazırda dünyadakı proseslər ulu öndərin dediyi həmin kəlamların təsdiqi istiqamətində getməkdədir. Bu da bizim arzuladığımız dünyaya sülh ideyasına müvafiq deyildir. Bu, rəhbərlik tərəfindən qarşıya qoyulan milli məsələni uğurla və tez bir zamanda həll etməyimizə imkan vermir.

Hörmətli həmkarlarım, nəzərinizə çatdırım ki, mən hərbi hissələrdə, cəbhələrdə, hətta Murovdağdakı cəbhədə tez-tez oluram. Bir dəfə Müdafiə Nazirliyinin dəvəti ilə N sayılı hərbi hissələrin birində “Açıq qapı” günündə olarkən müdafiə naziri general-polkovnik Zakir Həsənov Real TV-nin rəhbəri Mirşahinə demişdi: “Səndən xahiş edirəm, nə soruşsan, Xanhüseyn müəllimdən soruş, çünki o, bu bölgələrdə tez-tez olur. Bildirmək istəyirəm ki, ulu öndərin anım günündə, yəni dekabrın 12-də məni rayonlardan birinin ərazisində keçirilən hərbi hissənin “Açıq qapı”...

Sədrlik edən. Xanhüseyn müəllim, çox təşəkkür edirəm, çox gözəl çıxış edirsiniz. Amma xahiş edirəm, mətin qalan hissəsini komitəyə verərsiniz. İndi bir az vaxtımız gedir, buyurun, xahiş edirəm, əgər başqa çıxış etmək istəyən yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.59 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinə bütövlükdə səs verməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri	(saat 12.59 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). Ziyad müəllim, buyurun.

Z.Səmədzađə, *Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri*.

Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, qanun layihəsi ilə əlaqədar olaraq millət vəkillərindən təkliflər daxil olmamışdır. Ona görə də millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.00 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Çıxış etmək istəyən varmı?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinin qəbul olunmasına münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 13.01 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri	(saat 13.01 dəq.)
Lehinə	94
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. İkinci oxunuş. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, birinci oxunuşda geniş məlumat vermişdim və parlament üzvləri tərəfindən də Bakı Dövlət Universitetinin 100 illiyi yubiley medalının təsis olunması çox təqdir olundu. Çünki bu, Xalq Cümhuriyyətinizin 100 illiyi fonunda təsis olunan yubiley medallarından biridir. Həmkarlarımdan ikinci oxunuşda da səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldığından, xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.03 dəq.)
Lehinə	94
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsi ilə bağlı fikir bildirmək, söz demək istəyən varmı?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Yoxdur. Onda, xahiş edirəm, qanun layihəsinin qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.03 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri	(saat 13.04 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Növbəti məsələ. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.

Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, bu qanun layihəsi ilə əlaqədar millət vəkllərindən təkliflər daxil olmamışdır. Kifayət qədər ətraflı müzakirə olunmuşdur. Ona görə də millət vəkllərindən qanun layihəsinə ikinci oxunuşda səs vermələrini xahiş edərdim.

Sədrlik edən. Xahiş edirəm, qanun layihəsi ikinci oxunuşda olduğuna görə, əsas kimi qəbul edək.

Səsvermənin nəticələri	(saat 13.05 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsi ilə bağlı çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.06 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri	(saat 13.06 dəq.)
Lehinə	94
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	94
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Gündəliyimizin sonuncu məsələsi. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikası qanununun layihəsi. İkinci oxunuş. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, bilirsiniz ki, 2009-cu il mart ayının 18-də referendum keçirilmiş, Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir. Bundan sonra bir sıra Konstitusi-

ya qanunları qəbul olunmuşdur. Parlament rəhbərliyinin tövsiyə və tapşırığı nəticəsində Konstitusiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanun layihəsi komitə tərəfindən hazırlanıb sizə təqdim olundu. Birinci oxunuş zamanı çox maraqlı müzakirələr oldu. Bundan sonra, Ziyafət müəllim, biz bu qanun layihəsini ictimai müzakirəyə çıxardıq. Azay müəllimin dəstəyi ilə qeyri-hökumət təşkilatları ilə birlikdə ictimai müzakirə oldu. Komitə müzakirəsində də biz vətəndaş cəmiyyətinin hüquqşünas ekspertlərini dəvət etdik.

Layihə ilə və müzakirələrlə bağlı onu qeyd etməliyəm ki, layihədə bir sıra, belə deyərdim, məsələlər var, onunla bağlı vətəndaşların qanunvericilik təşəbbüsünə müəyyən məhdudiyyət qoyulur. Bu, beynəlxalq təcrübədən irəli gəlir. Bir çox ölkələrdə də bu mövcuddur. Əsas etibar ilə büdcə, vergilər, beynəlxalq münasibətlər məsələləri ilə bağlı qanun layihələrinin təqdim olunmasına məhdudiyyət qoyulur.

Eyni zamanda, təkliflər var idi ki, nədən Konstitusiya Qanununun təqdim olunması ilə bağlı təşəbbüs olmasın? Amma bu, mümkün deyil. Çünki Konstitusiyanın 157-ci maddəsinə müvafiq olaraq Konstitusiyaya əlavələr ya ölkə Prezidenti, ya da ki, Milli Məclisin 63 deputatı tərəfindən təklif oluna bilər. Yəni belə bir hüququ nəinki vətəndaşlara, heç digər qanunvericilik təşəbbüsü subyektinə də vermək mümkün deyildir.

Prinsipial müzakirə etdiyimiz məsələlər, eyni zamanda, 6-cı maddə ilə bağlı idi. Bu məsələ ilə bağlı mən komitə üzvlərinə təşəkkür edirəm ki, vahid bir mövqe var. 40 min vətəndaşın imzası toplanmalıdır, amma bu imzaların toplanması ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər seçki dairəsindən ən azı 500 imza. Bu məsələni Milli

Məclisdə də müdafiə etdilər. Hesab edirəm ki, bu işçi qrupunun gəldiyi çox düzgün bir qənaətdir.

Bir sıra təkliflər var idi ki, ekspertlər də onu söyləyirdilər. Amma məsələ burasındadır ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun tələbləri var və ümumiyyətlə, qanun layihəsinin təqdim olunmasına dair bütün subyektlər, yəni digər qanunvericilik təşəbbüsü subyektləri də, olsun millət vəkili və ya alim – hamı bu tələblərə riayət etməlidir. Biz də həmin bu qanunda vətəndaşlar üçün də bu tələbləri qoymuşuq. Yəni ilk baxışdan o mürəkkəb görünürdü, amma biz izah etdik ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun tələbləri var. Əgər istənilən subyekt qanun layihəsi hazırlayıb, təqdim edərsə, bütün o tələblərə riayət etməlidir.

Bununla yanaşı, müzakirələr zamanı qanun layihəsi ilə bağlı dil-üslub baxımından bir neçə təkliflər də nəzərə alınmışdır. Bir vacib təklif var ki, onun üzərində biz müzakirələr apardıq.

Hörmətli Ziyafət müəllim, bilirsiniz ki, qərarlar bizim layihədə nəzərdə tutulmamışdı, yəni ilkin modeldə söhbət qanun layihələrindən gedirdi. Amma işçi qrupunda belə bir təklif oldu ki, orada qərarları da nəzərə almaq lazımdır. Çünki qanunvericilik deyəndə biz həm qanunları, həm də geniş mənada bütün qanunvericiliyi başa düşürük və qəbul edirik. Bu layihədə yoxdur, amma qərarların da təqdim olunması məsələsi üçüncü oxunuşda sizə təqdim olunacaq layihədə öz əksini tapacaqdır.

Bütövlükdə hesab edirəm ki, biz belə bir layihəni təqdim etməklə həm Konstitusiyanın üzərimizə qoyduğu vəzifəni yerinə yetirmiş oluruq, həm də tam məsuliyyətlə deyə bilərəm ki, Avropa Şurasına üzv olan ölkələrdə mövcud olan təcrübəni bizim milli hüquq sisteminə

təqdim etməklə əsas etibarı ilə nəzərə almışıq. Hesab edirəm ki, bu layihə, əsasən, məqsədamüvafiqdir. Bir daha millət vəkillərinə, xüsusilə də komitə müzakirəsi zamanı çıxış edən həmkarlarıma təşəkkür edirəm ki, ümumi prinsiplərlə bağlı vahid mövqedən çıxış edə bilmişik. Çox sağ olun.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsini əsas kimi qəbul edək.

Səsvermənin nəticələri	(saat 13.12 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, Siyavuş Novruzov.

S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əslində Əli müəllim təqdim etdi. Təbii ki, bu qanun layihəsi qəbul olunmalıdır. Çünki bu, artıq Konstitusiyaya daxil olunubdur. O vaxtı referendum keçiriləndə də mən bu məsələnin əleyhinəydim və indi də öz fikirlərimi paylaşmaq istəyirəm.

Bu məsələnin ora salınması, ümumilikdə, müharibə aparan bir dövlət üçün zəruri məsələ deyil. Onu biz gözləyib sonra da sala bilərik. İndi Avropa Şurasından, başqa-başqa təşkilatlardan müxtəlif layihələr təqdim olunur. Bu layihələrin böyük hissəsi ilə bağlı biz deyirik ki, bizim milli mentalitetə, adət-ənənələrə, millətin davranış tərzinə

uyğun deyil. Onlar da başa düşürlər, qəbul edirlər. Bu cür məsələnin ortaya atılması, 40 min insanın qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, təbii ki, belə baxanda demokratiyanın təzahürüdür. Amma digər tərəfdən yanaşanda, onda Milli Məclisin oradan seçilmiş deputatı nə ilə məşğuldur? Əgər bu etimadı doğrultmursa, vəzifəsini yerinə yetirmirsə, biz onun əvəzinə deputatın geri çağırılması haqqında 40 min imza ilə qərarı salsaydıq, daha məqsədəuyğun olardı. O da başa düşərdi ki, seçicilərinin etimadını doğrultmalıdır və onların qanunvericilik təşəbbüsünü Milli Məclisə təqdim etməlidir. Deputatın həm özünün qanunvericilik təşəbbüsü ilə iştirak etmək, həm də komitədə bu məsələni qaldırmaq hüququ var. Biz bu hüququ vətəndaşa veririk ki, vətəndaşlar, 40 min nəfər yığılır, indi Əli müəllim qeyd etdi, 60 dairə ərazisindən. Elə Bakı–Abşeron, Sumqayıtda 45 dairə var. Oradan, 60 dairədən 500 imza yığmaq o qədər də problem deyil. Sabah yığılır bir qrup insan qərar qəbul etdi ki, müharibə yolu ilə Dağlıq Qarabağ məsələsinin həll olunmasının əleyhinəyik və təqdim etdi Milli Məclisə. Təbii ki, Milli Məclis bunu qəbul etməyəcək. Amma akt kimi bu qeydiyyatdan keçəcək? Keçəcək. Azərbaycan vətəndaşları münaqişənin bu yolla həll edilməsinə etiraz edirlər və hətta qanunvericilik təşəbbüsü ilə çıxış edirlər.

Ziyafət müəllim, hüquq sahəsində kifayət qədər tanınmış şəxssiniz. Amerika Birləşmiş Ştatları kimi dövlətdə prezidenti hətta seçilmiş şəxslər seçir. Yəni seçicilər seçici seçir, həmin seçicilər də prezidenti seçirlər. Yəni prezident birbaşa xalq tərəfindən seçilmir, seçicilər vasitəsi ilə seçilir. Amma demokratiyanın vətəni adlanır, belə deyək, super dövlətdir. Əslində, bu cür qanunlar federal və konfederativ dövlətlərə aid olan qanunlardır. Unitar

dövlətdə bu qanunların tətbiq olunması o qədər də məqsədmüvafiq deyil. Yenə təkrar edirəm, Dağlıq Qarabağ münaciyyəti kimi bir problemi olan ölkədə bunun Konstitusiyaya təklif olunması və qəbul olunması, mən hesab edirəm ki, bizim vaxtında buraxdığımız və təqdimatını əhaliyə düzgün izah edə bilmədiyimiz bir məsələdir. Biz düzgün izah etsəydik, bəlkə də seçicilər buna tamam başqa cür yanaşıb, başqa münasibət bildirərdilər. O baxımdan da, mən fikirləşirəm ki, əgər gələcəkdə belə bir addım olacaqsız, biz mütləq buna getməliyik.

Əli müəllim burada qeyd etdi ki, filan məsələlərə aid deyil. Lokal məsələlərə aiddirsə, onda verək bələdiyyələrə də, niyə biz parlamentə qanunvericilik təşəbbüsü ilə veririk? Əgər bunlar lokal məsələlərlə bağlı hər hansı bir qərarın qəbul olunmasını istəyirlərsə, o zaman bələdiyyələrinə müraciət edirlər. Bələdiyyə toplanır, qərar qəbul edir ki, qəbiristanlıq burada, ya 50 metr o biri tərəfdə tikilsin. Əgər qlobal məsələdirsə, onda qlobal məsələsinin də təmsilçisi oturub bu zalda. Əgər o təmsilçi yerində deyilsə, dəyişdirilməlidir. Hər hansı vətəndaşın düşüncə tərzini qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ məsələsinə, yenə də deyirəm, biz yenidən baxmalıyıq. Bu məsələ qanunvericilik təşəbbüsü ilə qaldırılmalıdır. Təbii ki, yenə deyirəm, biz faktiki olaraq fakt qarşısındayıq. Konstitusiyada bu var, mövcuddur. Biz bu qanunu qəbul etməliyik. Amma bunun ziyanlı tərəfini mən qabaqcadan görürək indidən öz səsimi qaldırıb və deyirəm ki, bunun gələcəkdə Azərbaycan, xalqımız, dövlətimiz, ərazi bütövlüyümüz üçün digər məsələlərlə bağlı çox böyük ziyanı olacaqdır. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Siyavuş müəllim. Bu qanun layihəsi ilə bağlı mənəm yanaşmam,

açığı, bir az başqa cürdür. Əvvəla, burada qeyd olundu, xalq bu məsələni referendum yolu ilə qəbul edib və bizim Konstitusiyada bu, artıq təsbit olunub. Siyavuş müəllim, ikinci, biz Avropa yurisprudensiyasını qəbul etmişiksə, Avropa dövlətlərinin tam əksəriyyətində bu qanunlar işləyir.

O ki qaldı Sizin ehtiyatlandığınız məsələlərə, mən burada da bir təhlükə görmürəm. Niyə? Əvvəla, burada hansı məsələlər çıxarıla bilməz, onların siyahısı göstərilib və düz də göstərilib. Deyək ki, dövlət büdcəsinin qəbulu, vergi ilə bağlı. Götürüb elə bir populist qanun layihəsi verə bilərlər ki, doğrudan da, ağlabatan şey deyil. Mən yeri gəlmişkən, onu da deyim, biz “Referendum haqqında” Qanunda da bunu yazmışıq ki, referenduma hansı məsələlər çıxarıla bilməz – Azərbaycanın ərazi quruluşu, onun unitar dövlət olması ilə bağlı, eyni zamanda, dövlət büdcəsi və digər məsələlərlə bağlı. Yəni burada biz tam Konstitusiyaya söykənərək məsələni çox ehtiyatlı tutmuşuq.

O ki qaldı bu məsələdə imzaların müxtəlif yerlərdən, müxtəlif bölgələrdən toplanması, bunun da mexanizmi var. Yəni bunu biz kəşf etmirik. Şəxsən mən Avropa dövlətlərinin bir 15-nin bu cür qanunu ilə tanış olmuşam. Yəni, Siyavuş müəllim, bu çox yerində olan bir məsələdir. Onu da deyim ki, bu qanun layihəsi 40 min vətəndaşın təşəbbüsü ilə parlamentə daxil olubsa, son sözü deputatlar deyəcək. Yəni qanun layihəsinin bura daxil olması hələ o demək deyil ki, bu qanun avtomatik qəbul edilir. Bu qanun layihəsi müzakirə olunacaq, birinci, ikinci oxunuş var, ümumiyyətlə, bu qanun layihəsini parlament rədd edə bilər. Biz burada nə üçün oturmuşuq? Dövlətin mənafeyini müdafiə etmək üçün. Nəzəri baxımdan deyirəm, əgər gələcəkdə bizə təqdim olunacaq qanun layihəsi dövlətin

milli maraqlarına, onun təhlükəsizliyinə və digər məsələlərə zidd olacaqsა, sözsüz ki, o rədd ediləcək və burada heç bir təhlükə görmürəm. Amma, ümumiyyətlə, deyirəm, əgər biz hüquqi, demokratik dövlət qururuqsა, hesab edirəm, bu imkan, bu şərait vətəndaşlara yaradılmalıdır ki, belə bir təşəbbüsdə olsunlar.

Mən hesab edirəm, bu məsələni uzatmağın yeri deyil. Ona görə xahiş edirəm, əgər etiraz etmirsinizsə, bu qanun layihəsi 10 maddədən ibarətdir, 1, 2, 3, 4 və 5-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.21 dəq.)
Lehinə	94
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	95
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

6, 7, 8, 9 və 10-cu maddələrə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.21 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	95
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.

Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi rica edirəm.

Səsvermənin nəticələri	(saat 13.22 dəq.)
Lehinə	98
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Sağ olun, qəbul edildi.
Bununla da iclasımız sona çatdı.